

Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivinə

Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubiley münasibətilə Universitetin bütün kollektivini, tələbələrini, məzunlarını Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ölkəmizin bütün təhsil işçiləri adından səmimi qəlbdən təbrik edir, hörmət və ehtiramımı bildirir, ən xoş arzularımı yetirirəm.

Ötən dövr ərzində Azərbaycan Dövlət İqtisad Universiteti sınaqlarla zəngin şərəfli bir yol keçmiş, hazırda Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən birinə, Qafqazın ən böyük iqtisadiyyat profilli universitetinə çevrilmişdir. Universitetin inkişafında Ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində Universitetin maddi-texniki bazası və infrastrukturu əsaslı şəkildə yenilənmiş, burada əlverişli təhsil və inkişaf mühiti yaradılmışdır.

Universitet ölkəmizdə sənaye, maliyyə, statistika, vergi sistemi, ticarət, marketinq, menecment və kənd təsərrüfatı kimi mühüm sahələr üzrə yüksək ixtisaslı peşəkar iqtisadçı kadrların hazırlandığı əsas mərkəz hesab olunur. Fəaliyyət göstərdiyi müddətdə Universiteti 155 mindən çox məzun bitirmişdir. Həmin məzunlar ölkəmizin sosial-iqtisadi inkişafına böyük töhfələr vermişlər və bu gün də dövlət və özəl sektorda, iqtisadiyyatın ayrı-ayrı sahələrində, yüksək dövlət vəzifələrində uğurla fəaliyyət göstərməkdədirlər.

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti özünün zəngin tarixinin müasir mərhələsini yaşayır. Son illərdə bu ali təhsil ocağının dünyanın aparıcı universitetləri səviyyəsinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Sevindirici haldır ki, Universitet peşəkar elmi-pedaqoji potensiala malik, geniş elmi əlaqələri ilə seçilən elm, təhsil və innovasiya mərkəzinə çevrilmişdir.

Son illərdə Universitet alimlərinin nüfuzlu nəşrlərdə çap olunan məqalələrinin sayı əhəmiyyətli şəkildə artmışdır və bu tendensiya getdikcə inkişaf etməkdədir. 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti “QS-Quacquarelli Symonds” təşkilatı tərəfindən inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionunun iqtisadyönümlü 4-cü ən yaxşı universiteti, 2018-2019-cu illərdə bu

regionun ən yaxşı 200 universitetindən biri seçilmişdir. Bu sahədə digər təşkilat olan UniRank-ın hesabatına görə isə universitet Azərbaycan üzrə 1-ci, Asiya regionunun Top-200 universiteti arasında 122-ci yerdədir.

Universitetin beynəlxalq əlaqələri əhəmiyyətli şəkildə genişlənmiş, qlobal təhsil və tədqiqat mərkəzlərinə inteqrasiya məqsədilə dünyanın 100-ə yaxın nüfuzlu universiteti və beynəlxalq təşkilatları ilə əməkdaşlıq əlaqələri yaradılmış və təcrübə mübadiləsi həyata keçirilir. Universitet 5 beynəlxalq proqramda fəal iştirak edir, ikili diplom proqramları həyata keçirir.

Müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin, xüsusilə ali təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Universitetlər gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar və ixtisaslar verməlidir. Bununla əlaqədar gələcək inkişaf tendensiyaları nəzərə alınaraq ali təhsilin postindustrial cəmiyyətə transformasiyası, müasir informasiya və innovativ texnologiyalara, süni intellektə, rəqəmsal bacarıqlara üstünlük verilməsi qarşıda duran əsas hədəflərdəndir. Əminik ki, 90 illik təcrübəsi olan Azərbaycan Dövlət İqtisad Universiteti qlobal çağırışlara və inkişaf tendensiyalarına uyğun olaraq daha da modernləşəcək, ölkəmizdə rəqabətə davamlı insan kapitalının davamlı inkişafına öz layiqli töhfəsini verəcək, nüfuzlu beynəlxalq reytinglərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdıracaq.

Tarixi yubiley münasibətilə Universitetin bütün kollektivini bir daha ürəkdən təbrik edir, onlara uğurlar diləyir, təhsilin inkişafı, ali təhsilli iqtisadçı kadrların hazırlanması və müstəqil Azərbaycanın tərəqqisi naminə şərəfli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzu edirəm.

Ceyhun Bayramov

Azərbaycan Respublikasının Təhsil naziri